

MƏHKƏMƏ SİSTEMİNİN MÜSTƏQİLLİYİ VƏ QƏRƏZSİZLİYİ



AVROPA İNSAN
HÜQUQLARI
MƏHKƏMƏSİNİN
QƏRARLARININ İCRASI
DEPARTAMENTİ

DG1

TEMATİK BÜLLETEN

Non official translation / Qeyri-rəsmi tərcümə

Dərc olunma tarixi: Dekabr 2020-ci il

Son yenilənmə: May 2023-cü il

MƏHKƏMƏ SİSTEMİNİN MÜSTƏQİLLİYİ VƏ QƏRƏZSİZLİYİ

Bu xülasələrin hazırlanmasına yalnız Avropa Məhkəməsinin Qərarlarının İcrası Departamenti cavabdehdir və onlara görə Nazirlər Komitəsi heç bir şəkildə cavabdehlik daşımir.

1. MƏHKƏMƏLƏRİN MÜSTƏQİLLİYİ	3
1.1. İcra hakimiyyətinə münasibətdə müstəqillik	3
1.2. Tərəflərə münasibətdə müstəqillik	5
1.3. Məhkəmələrin daxili müstəqilliyi	6
2. MƏHKƏMƏLƏRİN QƏRƏZSİZLİYİ	8
2.1 Məhkəmələrin obyektiv qərəzsizliyi	8
2.1.1. İş üzrə məsləhət və məhkəmə funksiyalarının həyata keçirilməsi	8
2.1.2. İş üzrə məhkəmə və məhkəmədən kənar funksiyaların həyata keçirilməsi	8
2.1.3. İş üzrə müxtəlif məhkəmə funksiyalarının həyata keçirilməsi	9
2.1.4. Maraqlar toqquşması daxil olmaqla şəxsi xarakterli situasiyalar	11
2.2 Məhkəmələrin subyektiv qərəzsizliyi	13
3. PROKURORLARIN MÜSTƏQİLLİYİ VƏ QƏRƏZSİZLİYİ	14
İŞLƏRİN SİYAHISI	16

Tematik bülleten

Ədalətli məhkəmə araşdırması hüquqı İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsi ilə təmin edilir. Bu hüququn effektiv həyata keçirilməsi xüsusilə tələb edir ki, hər kəs “onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürürlərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə” işinin araşdırılması hüququna malik olmalıdır. Müstəqillik və qərəzsizlik prinsipləri bir-biri ilə sıx bağlıdır və işin hallarından asılı olaraq, onların Avropa Məhkəməsi tərəfindən birgə araşdırılması tələb oluna bilər. Onlar demokratiya və qanunun alılıyinin asılı olduğu institutional təminatlardır.

Dövlətlərin “müstəqil və qərəzsiz məhkəmə” vasitəsi ilə məhkəmə araşdırmasını təmin etmək öhdəliyi yalnız məhkəmə sistemi ilə məhdudlaşdırılır. Bu, həmçinin səviyyəsindən asılı olmayaraq icra, qanunvericilik və hər hansı digər dövlət orqanının üzərinə məhkəmələrin hökm və qərarlarına hörmət etmək və onlara əmək etmək öhdəliyinin qoyulmasını nəzərdə tutur. Məhkəmə sisteminin müstəqilliyi və qərəzsizliyinin konstitusion təminatı gündəlik inzibati münasibətlərə və praktikalara effektiv şəkildə daxil edilməlidir.

Hazırkı bülletendə milli məhkəmə sistemlərinin müstəqilliyini və qərəzsizliyini qorumaq və gücləndirmək məqsədilə Avropa Məhkəməsinin qərarlarının icrası kontekstində dövlətlər tərəfindən qəbul edilmiş və barəsində məlumat verilmiş tədbirlərdən nümunələr verilib. Buraya prokurorların müstəqilliyi və qərəzsizliyi ilə bağlı bölmə də daxildir, çünki onlar Avropa məhkəmə sistemlərinin tərkib hissəsini təşkil edir.

Azərbaycan dilinə qeyri-rəsmi tərcümə ingilis dilindəki orijinal mətnin əsasında icra olunmuşdur.

Bu tərcümə Avropa Şurasının Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının İcrası Departamenti (QİD) ilə razılışma əsasında, lakin yalnız tərcüməçinin(lərin) məsuliyyət daşımıması ilə və QİD-in öhdəlik daşımaması ilə dərc olunur. Mətnin tərcüməsi Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirilmişdir.

1. MƏHKƏMƏLƏRİN MÜSTƏQİLLİYİ

Məhkəmələrin müstəqilliyi qanunun aliliyinin ayrılmaz elementidir və məhkəmə sisteminin fəaliyyəti üçün zəruridir. O, insan hüquqlarına və fundamental azadlıqlara hörmət edilməsinin təminatıdır ki, bu da hər bir kəsin ədalət mühakiməsinə etimad göstərməsinə imkan verir.¹

Məhkəmənin presedent hüququna əsasən, məhkəmənin müstəqilliyini, xüsusilə icra hakimiyyəti orqanından və işdə iştirak edən tərəflərdən müstəqil olub-olmadığını müəyyən etmək üçün, digər məsələlərlə yanaşı, aşağıdakılardan nəzərə alınır: onun üzvlərinin təyin edilməsi qaydası və onların səlahiyyət müddətləri; kənar təzyiqlərə qarşı təminatların olması; və məhkəmə orqanının müstəqillik əlamətlərinə malik olub-olmaması. Məhkəmə qeyd etmişdir ki, icra hakimiyyəti və məhkəmə hakimiyyəti arasında səlahiyyatlər bölgüsü onun presedent hüququnda getdikcə daha çox əhəmiyyət kəsb edir.

1.1. İcra hakimiyyətinə münasibətdə müstəqillik

Dövlət Şurasının beynəlxalq müqavilələrin şərhi kontekstində müstəqilliyi: 1990-cı ildə Dövlət Şurasının plenar icası mətni qeyri-müəyyən olan və ya birmənalı olmayan beynəlxalq müqavilələrin şərhi məsələlərini Xarici işlər nazirinə həvalə etmək təcrübəsindən imtina etməyi və bundan sonra icraatında olan işlərdə beynəlxalq müqavilələrin müddəalarını özü şərh etməyi qərara aldı. Beləliklə, o, bu məsələdə tam yurisdiksiya və icra hakimiyyətindən tam müstəqillik əldə etdi. O, konkret işdə icra hakimiyyətinin rəyi üçün müraciət etsə belə, həmin rəy onun üçün məcburi qüvvəyə malik olmayacağı.

FRA / Beaumartin
(15287/89)

[Yekun qərar](#)
[24/11/1994](#)

[Yekun qətnamə](#)
CM/ResDH(95)254

Dəniz mübahisələri üzrə palataların müstəqilliyi: 2009-cu ildə "Dəniz mübahisələri üzrə palatalar haqqında" Qanuna dəniz mübahisələri üzrə palataların sədrlerinin və onların müavinlərinin Ədliyyə naziri tərəfindən Nəqliyyat və dənizçilik naziri ilə razılışdırılaq təyin edilməsi və vəzifədən azad edilməsi məsələsi ilə bağlı dəyişiklik edilərək yuxarıda qeyd edilən palataların hakimləri bu nazirlərdən asılı vəziyyətə salındı. İndi dəniz mübahisələri üzrə palata, "Ümumi məhkəmələr sistemi haqqında" Qanuna uyğun olaraq, Ədliyyə naziri tərəfindən palatalara təyin edilən peşəkar hakimlərdən (sədr və bir və ya bir sədr müvənni) və qeyri-hakim köməkçilərdən ibarətdir.

POL / Brudnicka və başqaları
(54723/00)

[Yekun qərar](#)
[03/06/2005](#)

[Yekun qətnamə](#)
CM/ResDH(2011)141

Qeyri-hakim köməkçilərin müstəqilliyini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş təminatların təkmilləşdirilməsi: "Məhkəmələrin təşkili haqqında" 2004-cü il tarixli Qanuna və Ali Magistratlar Şurasının "Məhkəmələr haqqında 2005-ci il tarixli daxili əsasnaməsi"nə əsasən, qeyri-hakim köməkçilər hakimlərin statusuna bənzər peşəkar status əldə etdilər və vəzifələrindən əsassız olaraq azad edilmələrinə qarşı qorunmuş oldular. Onlar həmçinin barələrindəki intizam tənbehi qərarlarından məhkəməyə şikayət edə bilərlər.

RUM / Luka (34197/02)

[Yekun qərar](#)
[21/10/2009](#)

[Fəaliyyət hesabatı](#)

[Yekun qətnamə](#)
CM/ResDH(2014)66

Mülki şəxslər və hərbi qulluqçular tərəfindən törədilmiş hüquqpozmalara dair işlərdə cinayət məhkəmələrinin müstəqilliyi: Hərbi məhkəmələr tərəfindən mülki şəxslərin məhkəmə edilməsinin qarşısını almaq üçün 2006-ci ildə Cinayət Prosesual Məcəlləsinə dəyişiklik edildi, həmin dəyişikliyə əsasən, hərbi qulluqçular və mülki şəxslər tərəfindən törədilən cinayətlərin bölünməz olduğu və ya əlaqəli olduğu bütün işlərə mülki məhkəmələr tərəfindən baxmalıdır. Bundan əlavə, 2002-ci ildə qəbul edilmiş "Polislərin statusu haqqında" Qanuna əsasən, polis

RUM / Maszni (59892/00)

[Yekun qərar](#)
[21/12/2006](#)

¹ Bax: Nazirlər Komitəsinin CM/Rec(2010)12 sayılı Təsviyəsi: "Hakimlər: müstəqillik, səmərəlilik və vəzifələr".

Tematik bülleten

əməkdaşları dövlət qulluqçusu oldular və buna görə də mülki məhkəmələr tərəfindən mühakimə olunurlar.

[Yekun qətnama
CM/ResDH\(2013\)168](#)

Hərbi məhkəmələrin yurisdiksiyasının məhdudlaşdırılması və sonradan ləğv edilməsi:

TÜR / Bayrak (39429/98)

“Hərbi məhkəmələrin yaradılması və prosedurları haqqında” Qanuna 2010-cu ildə edilmiş dəyişikliklərə əsasən, məhkəmə kollegiyasında hərbi qulluqçunun iştirakını tələb edən müddəə ləğv edildi. Bundan sonra hərbi məhkəmə kollegiyası yalnız üç hərbi hakimdən ibarət olmalıdır.

[Yekun qərar
24/09/2007](#)

[Fəaliyyət hesabatı](#)

[Yekun qətnama
CM/ResDH\(2018\)22](#)

2013-cü ildə “Hərbi intizam məhkəmələri haqqında” Qanuna edilən dəyişiklik hərbi intizam məhkəmələrinin yurisdiksiyasını müharibə zamanı baş verən intizam məsələləri ilə məhdudlaşdırıldı. Bundan əlavə, sülh dövründə hərbi intizam məhkəmələrini əvəz edən hərbi intizam kollegiyaları azadlıqldan məhrum etmə ilə nəticələnən intizam sanksiyası tətbiq edə bilməzdilər.

*TÜR / Ibrahim Gurkan
(10987/10)*

[Yekun qərar
03/10/2012](#)

[Fəaliyyət hesabatı](#)

[Yekun qətnama
CM/ResDH\(2016\)303](#)

2017-ci ildə Konstitusiya dəyişikliyi ilə Ali Hərbi İnzibati Məhkəmə (AHİM) daxil olmaqla bütün hərbi məhkəmələr ləğv edildi. AHİM-in icraatında olan işlər ya Kassasiya Məhkəməsinə, ya da Dövlət Şurasına verildi.

TÜR / Tanışma (32219/05)

[Yekun qərar
02/05/2016](#)

[Fəaliyyət hesabatı](#)

[Yekun qətnama
CM/ResDH\(2018\)422](#)

Dövlət təhlükəsizliyi məhkəmələrinin ləğvi: Bir sıra qanunvericilik və konstitusiya islahatları son nəticədə dövlət təhlükəsizliyi məhkəmələrinin ləğvinə gətirib çıxardı. 1999-cu il tarixli konstitusiya dəyişikliyi dövlət təhlükəsizliyi məhkəmələrinin sədrdən, iki daimi üzvdən və bir əvəzedici üzvdən ibarət olmasını nəzərdə tuturdu. Sonrakı qanunvericilik dəyişiklikləri ilə dövlət təhlükəsizliyi məhkəmələrində hərbi hakim və hərbi prokuror funksiyaları ləğv edildi, onları mülki hakimlər əvəz etdi.

TÜR / Ciraklar (19601/92)

[Yekun qərar
28/10/1998](#)

[Yekun qətnama
CM/ResDH\(99\)555](#)

2004-cü ildə aparılmış konstitusiya islahatı ilə dövlət təhlükəsizliyi məhkəmələri nəhayət ləğv edildi. Cinayət-Prosessual Məcəlləsinə və “Dövlət təhlükəsizliyi məhkəmələrinin ləğvi haqqında” Qanuna əlavə və dəyişikliklərlə bu məhkəmələrin yurisdiksiyası andlılar məhkəmələrinə verildi.

TÜR / Sertkaya (77113/01)

[Yekun qərar
22/09/2006](#)

[Yekun qətnama
CM/ResDH\(2008\)83](#)

Hərbi məhkəmələrin müstəqilliyini təmin edən struktur islahatları: “Ordu haqqında” 1955-ci il tarixli Qanuna 1997-ci ildə edilmiş dəyişikliklərə əsasən, hərbi məhkəmələrə hakim-vəkil (hüquqi biliklərə malik mülki şəxs) üzv kimi daxil edilməlidir və onun qanunvericiliyə dair verdiyi məsləhətlər məhkəmə üçün məcburi qüvvəyə malikdir və o, hökmlə bağlı səs hüququna malikdir (amma bu, cəza təyininə aid deyil). Hökmdən mülki məhkəmələrə apellyasiya şikayəti vermək hüququna hərbi apellyasiya məhkəməsinə şikayət vermək hüququ əlavə edilmişdir. Beləliklə, yekun qərar bundan sonra həmisi məhkəmə orqanı tərəfindən veriləcək.

BK / Findlay (22107/93)

[Yekun qərar
25/02/1997](#)

[Yekun qətnama
CM/ResDH\(98\)11](#)

Tematik bülleten

Donanmada intizam haqqında 1957-ci il tarixli Qanunda düzəlişlər dair 2004-cü il tarixli Əmrə əsasən Kral donanması məhkəmələrində hakim-vəkillərin (mülki şəxslərin) təyin edilməsi vəzifəsi donanmanın (mülki) Hakim-vəkilinə həvalə olundu. Hərbi dəniz məhkəmələrinin sıravi üzvləri üçün hazırlanmış informasiya xülasələrində 2002 və 2004-cü illərdə dəyişiklik edilərək müvafiq təlimatlar oraya daxil edildi ki, bu da onların müstəqil və kənar təzyiqlərdən azad fəaliyyət göstərməsi zərurətindən və ordu və Kral hava qüvvələrinin təlimatları ilə mümkün qədər maksimum uyğunluğunu təmin etmək zərurətindən irəli gəldi. 2009-cu ildə qüvvəyə minmiş "Silahlı qüvvələr haqqında" yeni Qanunla silahlı qüvvələrin hər üç qolu (ordu, donanma, hava qüvvələri) üçün eyni vaxtda birdən artıq yerdə iclaslarını keçirə bilən vahid, daimi Hərbi Məhkəmə yaradıldı. Bu məhkəmə müxtəlif məhkəmə prosesləri üçün müxtəlif hakim-vəkillərdən və xidməti personaldan ibarət ola bilər.

BK / Grieves (57067/00)

[Yekun qərar](#)
[16/12/2003](#)

[Yekun qətnamə](#)
[CM/ResDH\(2011\)290](#)

Şərti Azadetmə Şurasının ömürlük azadlıqdan məhkum edilmiş məhbusların mütləq qaydada vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı tam səlahiyəti: 2003-cü ildə "Cinayət mühakimə icraati haqqında" Qanuna edilən dəyişikliklər nəticəsində Şərti Azadetmə Şurası ömürlük azadlıqdan məhkum edilmiş bütün məhbusların mütləq qaydada vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı qərar vermek səlahiyətinə malik oldu və Dövlət Katibi artıq onun qərarlarından kənara çıxa bilməz. "İnsan hüquqları haqqında" 1998-ci il tarixli Qanunda nəzardə tutulmuş dövlət orqanı olan Şərti Azadetmə Şurası indi Konvensiya ilə qorunan hüquqa zidd hərəkət etdiyi təqdirdə onun bu hərəkəti qeyri-qanuni sayılacaq.

BK / Stafford (46295/99)

[Yekun qərar](#)
[28/05/2002](#)

[Yekun qətnamə](#)
[CM/ResDH\(2011\)179](#)

Səlahiyətlər bölgüsünü təmin edən hərtərəfli məhkəmə İslahatı: Hakimlərin təyinatı və vəzifədən azad edilməsi prosesində siyasi qurumların (prezident və parlamentin) kənarlaşdırılması yolu ilə məhkəmə sisteminin struktur müstəqilliyinin təmin edilməsi üçün tədbirlər görülmüşdür.

UKR / Oleksandr Volkov (21722/11)

[Yekun qərar](#)
[27/05/2013](#)

[Fəaliyyət planı](#)

[İcra vəzivəti: icra başa çatmayıb](#)

1.2. Tərəflərə münasibətdə müstəqillik

Sosial Sığorta üzrə Regional Apellyasiya Komissiyasının müstəqilliyi: Regional Apellyasiya Komissiyasının tərkibini tənzimləyən "Sosial sığorta haqqında" Ümumi Qanunun müddəsəsinə 2000-ci ildə dəyişiklik edildi. Komissiyanın sədri bundan sonra Federal ədliyyə naziri tərəfindən təyin olunan hakim olacaq və namizədliyi irəli sürdüyü zaman o, əmək və sosial məsələlərə baxan məhkəmənin üzvü olmalıdır. Komissiya ikisinin namizədliyi Həkimlər Palatası və ikisinin namizədliyi Ümumi Sosial Sığorta Assosiasiyası tərəfindən təklif edilən daha dörd üzvdən ibarətdir.

AVS / Hortolomei (17291/90)

[Yekun qərar](#)
[16/04/1998](#)

[Yekun qətnamə](#)
[ResDH\(2004\)73](#)

Daşınmaz Əmlakla Əməliyyatlar üzrə Regional Orqanın müstəqilliyi: Bu orqan, digər personalla yanaşı, əyalət hökuməti idarəsinin özünün tərəf qismində iştirak etdiyi işlərdə biri məruzəçi kimi çıxış edən əyalət hökuməti idarəsinin üç dövlət qulluqçusundan ibarətdir. Tirol regional hökuməti 1984-cü ildə regional administrasiyanın təşkili planında dəyişiklik etdi. Bundan sonra Regional Orqanın məruzəcisinin dövlət qulluqçusu kimi mənsub olduğu şöbə prosesdə əyalət hökuməti idarəsini təmsil edən "əmlak əməliyyatları nəzarətçisinin" rəhbərlik etdiyi idarədən ayrılib. Beləliklə, Regional Orqanın məruzəcisi artıq həmin nəzarətçinin tabeliyində deyil.

AVS / Sramek (8790/79)

[Yekun qərar](#)
[22/10/1984](#)

[Yekun qətnamə](#)
[CM/ResDH\(85\)6](#)

Deputatlar Palatasının Məhkəmə Bölməsinin müstəqilliyi: 2009-cu ildə Deputatlar Palatasının əməkdaşları ilə onun aparatının işçiləri arasında inzibati mübahisələrə dair son instansiya qismində qərar vermek səlahiyətinə malik olan Məhkəmə Bölməsinin tərkibində Assambleya

İTA / Savino (17214/05)

[Yekun qərar](#)
[28/07/2009](#)

Tematik bülleten

və Deputatlar Palatasının sədri tərəfindən dəyişiklik edildi. İndi Məhkəmə Bölməsi Deputatlar Palatasının yalnız administrasiya ilə konkret əlaqəsi olmayan üzvlərindən təşkil olunur.

[Fəaliyyət hesabatı](#)

[Yekun qətnama
CM/ResDH\(2020\)229](#)

Mənzil mübahisələrində maraqlar toqquşması zamanı qeyri-hakim köməkçilərin prosesdən kənarlaşdırılması: “İcarə qiymətlərinə yenidən baxılması üzrə şuralar və Kirayə qiymətlərinə yenidən baxılması üzrə şuralar” haqqında 1973-cü il tarixli Qanunda və “Mənzil və kirayə işləri üzrə məhkəmə haqqında” 1974-cü il tarixli Qanunda 1991-ci ildə dəyişikliklər edildi, dəyişikliklərdə nəzərdə tutulurdu ki, Kirayə qiymətlərinə yenidən baxılması üzrə şuraların və Mənzil və kirayə işləri üzrə məhkəmənin tərkibində fəaliyyət göstərməsi üçün maraqlı assosiasiylar tərəfindən təyin edilən və onlarla sıx əlaqədə olan qeyri-hakim köməkçilər maraqlar toqquşması baş verdikdə adı hakimlərlə əvəz edilməlidir.

*iSVR / Langborger
(11179/84)*

[Yekun qərar
22/06/1989](#)

[Yekun qətnama
CM/ResDH\(91\)25](#)

Mənzil müavinətləri ilə bağlı mübahisələrə məhkəmələr tərəfindən baxılması: Mübahisələndirilən qərarı qəbul etmiş yerli hakimiyyət orqanından seçilən beş üzvün daxil olduğu Mənzil müavinətləri məsələlərinə yenidən baxılması üzrə şura “Alimentlər, pensiyalar və sosial təminat haqqında” 2000-ci il tarixli Qanuna əsasən yaradılmış məhkəmələrlə əvəz edilmişdir. Bu məhkəmələr yerli hakimiyyət orqanlarından tamamilə müstəqildir və mənzil müavinətləri ilə bağlı mübahisələrə aid bütün faktları araşdırıa bilər.

BK / Tsfayo (60860/00)

[Yekun qərar
14/11/2006](#)

[Yekun qətnama
CM/ResDH\(2010\)75](#)

1.3. Məhkəmələrin daxili müstəqilliyi

Cinayət işlərində kassasiya instansiyası məhkəməsi qismində Ali Məhkəmənin müstəqilliyinin gücləndirilmiş təminatları: Ali Məhkəmənin təzyiqlərə məruz qalması ilə bağlı obyektiv əsası olan şübhələr problemini həll etmək üçün 2002-ci ildə Cinayət Prosessual Məcəlləsinə apellyasiya qərarlarının ləğv olunması və birinci instansiya qərarının bərpa edilməsi üçün Ali Məhkəmə hakimlərinin və/və ya kassasiya şikayətləri üzrə şöbənin sədrələrinin kassasiya qaydasında təqdimat verməsini qadağan edən müddəələr daxil edildi.

LIT / Daktaras (42095/98)

[Yekun qərar
17/01/2001](#)

[Yekun qətnama
CM/ResDH\(2004\)43](#)

Məhkəmə karyerası sistemində islahatlar: 2016-ci il konstitusiya islahatı və onun həyata keçirilməsinə yönələn qanunvericiliyin qəbulu Ukraynada məhkəmə sistemi üçün, o cümlədən hakimlərin vəzifəyə seçilməsi, təyinatı və intizam icraatı üçün yeni hüquqi baza yaratdı. Buraya səlahiyyətli orqan olan Ali Ədliyyə Şurasının tərkibi və fəaliyyəti ilə bağlı yeni qaydalar daxil idi. Məhkəmə sədrələrinin rolunun azalması hakimlərin daxili müstəqilliyinə əlavə təminat verdi.

*UKR / Oleksandr Volkov
(21722/11)*

[Yekun qərar
27/05/2013](#)

[Fəaliyyət planı](#)

Oleksandr Volkov işində 2015-ci ildə Ali Məhkəmə parlamentin qərarından sonra ərizəçini Ali Məhkəmənin hakimi vəzifəsinə bərpa etdi.

icra vəziyyəti: icra başa çatmayıb

Salov işində ərizəçinin aleyhinə çıxarılmış məhkəmə qərarları Ali Məhkəmə tərəfindən ləğv edildi və icraata xitam verildi.

*UKR / Agrokompleks
(23465/03)*

[Yekun qərar
08/03/2012](#)

[Fəaliyyət hesabatı](#)

icra vəziyyəti: icra başa çatmayıb

Sovtransavto Holding işində mübahisəli məhkəmə qərarı ləğv edildi və iş yenidən baxılmaq üçün göndərildi. 2005-ci ildə ərizəçi şirkətin iddiası qismən təmin edildi.

UKR / Salov (65518/01)

[Yekun qərar
06/12/2005](#)

Tematik bülleten

Fəaliyyət planı

Yekun qətnama
CM/ResDH(2018)232

UKR / Sovtransavto Holding
(48553/99)

Yekun qərar
06/11/2002

Fəaliyyət hesabatı

Yekun qətnama
CM/ResDH(2019)243

2. MƏHKƏMƏLƏRİN QƏRƏZSİZLİYİ

Qərəzsizlik tərafkeşliyin və ya qərəzliliyin olmaması deməkdir. Məhkəmənin president hüququna əsasən, qərəzsizliyin mövcudluğu həm subyektiv test əsasında müəyyən edilməli, yəni konkret işdə hakimin şəxsi əqidəsi və davranışları, hər hansı şəxsi tərafkeşlik və ya qərəzlilik mövqeyində olub-olmaması nəzərə alınmalıdır, həm də obyektiv test əsasında müəyyən edilməlidir, yəni məhkəmənin özünü, o cümlədən onun tərkibinin qərəzsizliyi ilə bağlı hər hansı legitim şübhəni istisna etmək üçün kifayət qədər təminatların mövcud olub-olmadığı müəyyən edilməlidir. Müvafiq işlərin əksəriyyətində Məhkəmə əsas diqqəti obyektiv testə yönəldir. Bununla belə, o qeyd etmişdir ki, subyektiv və obyektiv qərəzsizlik arasında hər hansı dəqiq bölgü yoxdur, belə ki, hakimin davranışları nəinki kənar müşahidəçinin nöqtəyi-nazərində onun qərəzsizliyinə dair obyektiv şübhələrə səbəb ola bilər (obyektiv test), həm də konkret işdə onun şəxsi əqidəsi ilə bağlı suallar doğura bilər (subyektiv test).

2.1 Məhkəmələrin obyektiv qərəzsizliyi

2.2 İş üzrə məsləhət və məhkəmə funksiyalarının həyata keçirilməsi

Dövlət Şurası hakimlərinin məşvərət və məhkəmə funksiyalarının ayrılması: 1995-ci ildə "Dövlət Şurasının təşkili haqqında" 1961-ci il tarixli Qanuna edilmiş dəyişiklik Dövlət Şurasının Məhkəmə Komitəsinin üzvlərinin Şuranın əvvəlki müzakirələrində nəzərdən keçirilmiş qanunların və ya fərmanların tətbiqinə aidiyəti olan işlərə baxılmasında iştirak etməməsini nəzərdə tutur.

LÜK / Procola (14570/89)

[Yekun qərar
28/09/1995](#)

[Yekun qətnamə
CM/DH\(96\)19](#)

2.1.2. İş üzrə məhkəmə və məhkəmədənkənar funksiyalarının həyata keçirilməsi

İnzibati məhkəmədə üzvlüyün digər peşə fəaliyyətləri və üçüncü şəxslərin professional təmsilciliyi ilə uyğunluğunu: Kanton inzibati məhkəməsinin yarımsat əsasda fəaliyyət göstərən əvəzedici hakimlərdən ikisinin eyni məhkəmədə öncə ərizəciyə qarşı aparılmış icraatda vəkil qismində iştirak etmələri səbəbindən həmin məhkəmənin qərəzsiz olmaması ilə bağlı Məhkəmənin gəldiyi qənaətə cavab olaraq, 1997-ci ildə Sürix kantonunun "Inzibati ədalət mühakiməsi" haqqında Qanununda dəyişiklik edildi, həmin dəyişiklikdə nəzərdə tutulurdu ki, inzibati məhkəmədə tam ştatlı üzvlük hər hansı digər tam ştatlı peşə fəaliyyətinin və ya hər hansı məhkəmə və ya inzibati orqanlar sırasında üçüncü tərəflərin professional təmsilciliyinin həyata keçirilməsi ilə bir araya sığdır.

İSVR / Wettstein (33958/96)

[Yekun qərar
21/03/2001](#)

[Yekun qətnamə
CM/ResDH\(2009\)14](#)

2001-ci ildə Federal Məhkəmə ərizəçinin işə yenidən baxılması barədə vəsatətini təmin etdi, onun mübahisələndirilən qərardan şikayətini qəbul etdi və işi İHAK-in 6-ci maddəsinin 1-ci bəndinin və milli qanunvericiliyin tələblərinə cavab verən tərkibdə təşkil olunmuş inzibati məhkəməyə göndərdi.

Gernsi Kral Məhkəməsində sədrlik edən hakimin qərəzsizliyinin təmin edilməsi: 2001-ci il tarixli Praktik təlimata əsasən, Gernsi Kral Məhkəməsində inzibati icraata sədrlik edən hakimin sədrlikdən kənarlaşdırılması ilə bağlı xüsusi prosedur işlənib hazırlanmışdır: Dirləmənin əvvəlində bütün tərəflərin hüquq məsləhətçilərindən sədrlik edən hakimə hər hansı etirazlarının olub-olmadığını və bu etirazın əsaslarını bildirmələri tələb olunur. Hüquq məsləhətçilərinə qənaətbəxş məlumat əldə etmək imkanı yaratmaq üçün sədrlik edən hakim dirləmədən əvvəl onlara ölkədaxili məhkəmə tərəfindən baxılacaq və ya qərar veriləcək məsələlərə aid işlərdə öncə iştirak edib-etmədiyi barədə yazılı məlumat verir.

BK / McGonnell (28488/95)

[Yekun qərar
08/02/2000](#)

[Yekun qətnamə
DH\(2001\)120](#)

Tematik bülleten

2.1.3. İş üzrə müxtəlif məhkəmə funksiyalarının həyata keçirilməsi

İsin istintaqını aparmış hakimlərin iş üzrə sonrakı məhkəmə icraatlarından kənarlaşdırılması: 1992-ci ildə Federal Ədliyyə Nazirliyi Apellyasiya Məhkəmələrinin sədrlerinə və Baş prokurorlara sirkulyar ünvanlayaraq bildirdi ki, hakimlərin prosesdən mümkün kənarlaşdırılması məsələsinə məhkəmə iclasının tarixi təyin edilənə qədər aydınlıq gətirilməlidir. Yalnız müstəsna hallarda, xüsusən də icraatın gecikdirilməsi ərizənin mənafeyinə uyğun olmazsa, minimum prosessual təminatlara riayət etmək şərti ilə təqsirləndirilən şəxsin hakimin prosesdən kənarlaşdırılması üçün vəsatət vermək hüququndan imtina etməsi nəzərdə tutula bilər (təqsirləndirilən şəxsin imtinasına onun qanuni nümayəndəsinin iştirakı ilə müstəqil və qərəzsiz hakim tərəfindən baxılması şərti ilə).

*AVS / Pfeifer və Plank
(10802/84)*

[Yekun qərar
25/02/1992](#)

[Yekun qətnamə
CM/ResDH\(92\)64](#)

İsin istintaqını aparmış hakimin birinci instansiya məhkəməsindəki icraatdan kənarlaşdırılması: 1985-ci ildə Kassasiya Məhkəməsinin president hüququnda dəyişiklik edilməsindən sonra isin istintaqını aparmış hakimin eyni iş üzrə birinci instansiya məhkəməsindəki icraata sədrlik etməsinə və ya həmin icraatda hakim kimi iştirak etməsinə icazə verilmir. Məhkəmə Məcəlləsində apellyasiya və andlılar məhkəmələrindəki icraatlar üçün eyni qayda öncə artıq nəzərdə tutulmuşdu.

BEL / De Cubber (9186/80)

[Yekun qərar
26/10/1984](#)

[Yekun qətnamə
CM/ResDH\(88\)20](#)

Məhkəməyəqədər qərarların qəbulunda iştirak edən hakimlərin icraatdan kənarlaşdırılması: 1990-ci ildə “Ədalət mühakiməsinin həyata keçirilməsi haqqında” Qanuna dəyişiklik edilərək həbs qətimkan tədbiri və ya müəyyən digər istintaq hərəkətləri ilə bağlı məhkəməyəqədər qərarları qəbul etmiş hakim eyni iş üzrə birinci instansiya və ya apellyasiya icraatında hakim kimi iştirak etmək hüququndan məhrum edildi. Yalnız xüsusi sadələşdirilmiş qaydada baxılan elə işlər istisna təşkil edir ki, həmin işlərdə təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib və təqsirləndirilən şəxsin təqsirinin sübutu ilə bağlı qərarın qəbulu tələb olunmur. Bundan başqa, hakimlərin qərəzsizliyinə dair ümumi müddəə qəbul edilmişdir ki, həmin müddəəyə əsasən, hər hansı digər hallar şəxsin qərəzsizliyini şübhə altına almağa əsas verdikdə, belə şəxs işdə hakim qismində çıxış edə bilməz.

DAN / Hauschmidt (10486/83)

[Yekun qərar
24/05/1989](#)

[Yekun qətnamə
CM/ResDH\(91\)9](#)

Bank nəzarəti orqanlarının fərqləndirici funksiyalarının tətbiqi: 2010-cu ildə “Valyuta və maliyyə məcəlləsi”nda dəyişikliklər edilməsi haqqında əmrlə bank və siğorta fəaliyyəti üzrə lisenziyalasdırma və nəzarəti həyata keçirən orqanlar birləşdirilərək vahid orqanın – Prudensial Nəzarət Orqanının tərkibinə daxil edildi. Prudensial Nəzarət Orqanı 16 üzvdən ibarət Kollegiyadan və beş üzvdən ibarət Sanksiyalar Komitəsindən ibarətdir. Sanksiyalar Komitəsinin üzvünün funksiyaları ilə Kollegiya üzvünün funksiyaları fərqlidir. Kollegiya yoxlamalar zamanı çatışmazlıqlar aşkar edildikdən sonra təkbaşına sanksiya tətbiqi prosesinə başlamaq səlahiyyətinə malikdir. Sanksiyalar Komitəsi intizam sanksiyası tətbiq etmək üzrə müstəsna səlahiyyətə malikdir və çəkişmə prinsipinə əməl olunmasını təmin edir.

FRA / Dubus S.A (5242/04)

[Yekun qərar
11/09/2009](#)

[Fəaliyyət hesabatı](#)

[Yekun qətnamə
CM/ResDH\(2011\)102](#)

Hökumət Komissarının məhkəmə proseslərində rolunun məhdudlaşdırılması: 2006-ci ildə İnzibati Ədliyyə Məcəlləsinə Hökumət Komissarının Dövlət Şurasında, inzibati işlər üzrə birinci instansiya və apellyasiya məhkəmələrində icraat zamanı məşvərətlərdə iştirakını qadağan edən dəyişiklik edildi. Dövlət Şurasındaki icraatlarda tərəflər Hökumət Komissarının məşvərətlərdən kənarlaşdırılması üçün vəsatət vermək imkanına malik olacaqlar. Çağırış vərəqəsində bu hüquq barədə tərəflərə məlumat verilir. Belə bir vəsatət təqdim edilməkdə, Hökumət Komissarı bütün tərəflərin prosessual hüquqlarının təmin edilməsi üçün dirləmələrdə iştirak edəcək.

FRA / Kress (39594/98)

[Yekun qərar
07/06/2001](#)

[Yekun qətnamə
CM/ResDH\(2007\)44](#)

Tematic bülleten

Hakimlər barəsində intizam icraatında məhkəmələrin qərəzsizliyinin təmin edilməsi: “Ümumi məhkəmələr haqqında” Orqanik Qanuna 2018-ci ildə edilmiş dəyişikliyə əsasən, məhkəmənin sədri artıq öz məhkəməsinin hakimlərinə qarşı intizam icraatı başlamamaq səlahiyyətinə malik deyil. Bu hüquq ilkin araşdırma aparan və gəldiyi nəticələri Ali Ədliyyə Şurasına təqdim edən, daha sonra üçdə iki səs çoxluğu ilə intizam icraatinin başlanılıb-başlanılmaması barədə qərar verə bilən yeni təsisata – Müstəqil Müfəttişə həvalə edilir. İntizam işinə mahiyyəti üzrə ümumi məhkəmələrin üç hakimindən və ali təhsil müəssisələrində çalışan professor və elmi işçilərdən, Vəkillər Assosiasiyanın üzvlərindən və (və ya) qeyri-kommersiya hüquqi şəxslər tərəfindən namizədliyi irəli sürülən şəxslərdən seçilmiş iki qeyri-hakim köməkçidən ibarət Ümumi Məhkəmə Hakimlərinin İntizam Kollegiyası tərəfindən baxılır.

Hakimlərin eyni iş üzrə bir neçə müxtəlif səviyyələrdə icraatdan kənarlaşdırılması: 1996-ci ildə Konstitusiya Məhkəməsi Cinayət Prosessual Məcəlləsini (CPM) iki cəhətdən konstitusiyaya zidd elan etdi. Birinci, eyni hakimə birinci instansiyadakı icraatda iştirak etmək və təqsirləndirilən şəxsin təqsiri məsələsi ilə bağlı apellyasiya şikayəti üzrə icraatda iştirak imkanı verildiyinə görə. İkinci, qabaqlayıcı tədbirlərlə bağlı qərarların qəbul edilməsində iştirak etmiş hakimlərə işin mahiyyəti üzrə qərarların qəbulunda iştirak etmək imkanı verildiyinə görə. Daha sonra, 1996-ci il tarixli başqa bir qərarında Konstitusiya Məhkəməsi CPM-in digər bir müddəəsini konstitusiyaya zidd elan etdi, belə ki, həmin müddəə təqsirləndirilən şəxsin cinayət məsuliyyəti ilə bağlı əvvəlki instansiyada qərar çıxmış hakimin həmin təqsirləndirilən şəxsə qarşı sonrakı instansiyadakı icraatda iştirakını istisna etmirdi.

[GÜR / Sturua \(45729/05\)](#)

[Yekun qərar
27/04/2017](#)

[Fəaliyyət hesabatı](#)

[icra vəziyyəti: icra başa çatmayıb](#)

Eyni iş üzrə aşağı instansiya məhkəmələrinin icraatında iştirak etmiş Ali Məhkəmə hakimlərinin bu məhkəmədəki icraatda iştirakinin istisna edilməsi: 2013-cü ildə Ali Məhkəmənin Mülki İşlər Şöbəsi 2005-ci il tarixli Mülki Prosessual Məcəllənin tətbiqi zamanı Avropa Məhkəməsinin president hüququnu nəzərə almağı tələb edən məcburi qüvvəyə malik rəy qəbul etdi, həmin rəyə əsasən, hakim və ya qeyri-hakim köməkçi, hər hansı hallar onların qərəzsizliyinə şübhə yaratdıqda, məhkəmə vəzifəsini yerinə yetirməli olmayan şəxs hesab edilirlər. Bu rəy xüsusən Ali Məhkəmənin hakimi əvvəller eyni iş üzrə aşağı instansiya məhkəmələrindəki icraatda iştirak etdiyi təqdirdə tətbiq edilir.

[iTA / Ferrantelli və Santangelo \(19874/92\)](#)

[Yekun qərar
07/08/1996](#)

[Yekun qətnamə
CM/Res DH\(97\)502](#)

[iTA / Cianetti \(55634/00\)](#)

[Yekun qərar
10/11/2004](#)

[Yekun qətnamə
CM/ResDH\(2010\)213](#)

Hakimlərin hüquqa zidd davranışları ilə bağlı Dövlət Ədliyyə Şurasında aparılan icraatlarda qərəzsizliyin təmin edilməsi: 2018-ci ildə “Dövlət Ədliyyə Şurası haqqında” Qanuna və “Məhkəmələr haqqında” Qanuna dəyişiklik edildi və indi intizam icraatına başlamamaq təşəbbüsünü irəli sürmüş Dövlət Ədliyyə Şurasının üzvlərinin həmin icraat çərçivəsində qərarların qəbulunda iştirakı istisna edilir. Həmçinin yuxarıda qeyd edilən qanunlar Təhqiqat Komissiyası tərəfindən araşdırma aparılması mərhələsini Təhqiqat Komissiyasının heç bir üzvünün iştirak edə bilməyəcəyi qərar qəbul etmə mərhələsindən ayırmış oldu.

[MAK / Bajaldziev \(4650/06\)](#)

[Yekun qərar
25/01/2012](#)

[Fəaliyyət hesabatı](#)

[Yekun qətnamə
CM/ResDH\(2015\)189](#)

Ali Məhkəmə hakimlərinin icraatdan kənarlaşdırılması ilə bağlı qaydalara aydınlıq gətirilməsi: Ali Məhkəmənin hakiminin eyni iş üzrə verdiyi hüquqi şərhi və ya tətbiq etdiyi maddi hüquq normalarının təsdiq və ya rədd edilməsi barədə qərarın qəbul ediləcəyi icraatda iştirak edə bilməsi ehtimalının qarşısını almaq üçün Konstitusiya Məhkəməsi 2004-cü il tarixli qərarında aydınlıq gətirdi ki, hakimlərin belə icraatdan kənarlaşdırılması haqqında müddəədək “aşağı instansiya” termini bütün aşağı məhkəmə səviyyələrini əhatə etməlidir.

[POL / Toziczka \(29995/08\)](#)

[Yekun qərar
24/10/2012](#)

[Fəaliyyət hesabatı](#)

[Yekun qətnamə
CM/ResDH\(2014\)146](#)

Tematik bülleten

Məhkəməyə hörmətsizliklə bağlı icraatlarda məhkəmələrin qərəzsizliyi: 2016-ci ildə Konstitusiya Məhkəməsi öz presedent hüququnda dəyişiklik edərək bildirdi ki, məhkəməyə hörmətsizliklə bağlı icraat çərçivəsində həmin iddia edilən hörmətsizliyin yönəldiyi hakimin qərar çıxarması və sanksiya tətbiq etməsi icraatın qərəzsizliyini pozur. 2017-ci ildə Mülki Prosesual Qanuna belə bir dəyişiklik edildi ki, məhkəməyə hörmətsizlik etdiyi iddia edilən şəxsə sanksiya tətbiq edilməsi barədə hakimin təqdimatına baxılması başqa hakimə həvalə edilməlidir.

**SVN / Pecnik Alenka
(44901/05)**

[Yekun qərar
27/12/2012](#)

[Fəaliyyət hesabatı](#)

[Yekun qətnamə
CM/ResDH\(2018\)148](#)

Eyni iş üzrə aşağı instansiya məhkəməsində iştirak etmiş Konstitusiya Məhkəməsi hakimlərinin icraatdan kənarlaşdırılması: 2007-ci ildə Konstitusiya Məhkəməsinin aşağı instansiya məhkəməsindəki icraatda iştirak etmiş hakimin daxil olduğu kollegiya tərəfindən qəbul edilmiş qərarla bağlı icraatinin qərəzsizlikdən məhrum ola biləcəyini aradan qaldırmaq üçün Konstitusiya Məhkəməsi öz presedent hüququnda dəyişiklik etdi. O, müvafiq icraatın predmeti üzrə əvvəllər ekspert rəyi vermiş hakimləri və ya aşağı instansiya məhkəmələrində eyni iş üzrə qərarların qəbulunda iştirak etmiş hakimləri həmin iş üzrə Konstitusiya Məhkəməsindəki icraatda iştirakdan kənarlaşdırıldı. Tərəflər “Konstitusiya Məhkəməsinin prosedur qaydaları”nda nəzərdə tutulan qaydada Konstitusiya Məhkəməsi hakiminin icraatdan kənarlaşdırılması ilə bağlı vəsatət qaldırı bilərlər.

**SVN / Svarc and Kavnic
(75617/01)**

[Yekun qərar
08/05/2007](#)

[Fəaliyyət hesabatı](#)

[Yekun qətnamə
CM/ResDH\(2018\)213](#)

Ali İnzibati Məhkəmənin ümumi yığıncağının qərəzsizliyi: 2012-ci ildə “Ali İnzibati Məhkəmə (AİM) haqqında” Qanununa belə bir dəyişiklik edildi ki, AİM-in ümumi yığıncağı yalnız bu quruma ünvanlanmış müraciətlərə baxan seçilmiş daimi üzvlərdən ibarət olmalıdır. İstisna olaraq, ümumi yığıncaq üzvlərinin AİM-in palatalarındaki icraatda iştirakına yalnız iş yükünün həddən artıq çox olması ilə bağlı zəruri hallarda icazə verilir.

**TÜR / Fazlı Aslaner
(36073/04)**

[Yekun qərar
07/07/2014](#)

[Fəaliyyət hesabatı](#)

[Yekun qətnamə
CM/ResDH\(2017\)320](#)

Barəsində şikayət edilən icraat bərpa edildi və ərizəçinin xeyrinə qərar çıxarıldı.

2.1.4. Maraqlar toqquşması daxil olmaqla şəxsi xarakterli situasiyalar

Məhkəmə sisteminin qərəzsizliyini və ədalət mühakiməsinin səmərəliliyini gücləndirmək üçün islahatlar: Bu iş məhkəmə prosesində iştirak edən vəkillə sədrlik edən hakim arasında ailə əlaqəsinə aid idi və bu, əmək mübahisəsi üzrə icraatda qərəzlilik təessüratı yaratmışdı. 2015-ci ilin konstitusiya dəyişikliklərinə əsaslanan ümumi məhkəmə islahatları çərçivəsində hakimlərin rolunu gücləndirmək və qərəzsizliyini təmin etmək məqsədilə 2018-ci ildə hakimlərin statusunu yüksəldən, namizədlik tələblərini müəyyən edən, seçim və təyinat prosedurunu təkmilləşdirən Məhkəmə Məcəlləsi qəbul edildi. 2018-ci ildə Baş Hakimlər Şurası tərəfindən “Etik davranış qaydaları”nda dəyişiklik edilərək hakimlərin vəzifə səlahiyyətlərinə uyğun gəlməyən davranışların daha ətraflı təsviri verildi, qərəzsizlik principinə xüsusi diqqət yetirildi. “2019-2023-cü illər üçün məhkəmə-hüquq islahatları üzrə strategiya” həyata keçirildi. Son presedent hüququnda Kassasiya Məhkəməsi bu qərara istinad etdi və obyektiv qərəzsizlik testini tətbiq etdi.

ERM / Ghulyan (35443/13)

[Yekun qərar
24/01/2019](#)

[Yekun qətnamə
CM/ResDH\(2021\)138](#)

Tematik bülleten

Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin presedent hüququnda məhkəmələrin qərəzsizliyini təmin edən dəyişikliklər: Avropa Məhkəməsinin qərarına cavab olaraq, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə məhkəmələrin qərəzsizliyini qiymətləndirərkən bundan sonra Avropa Məhkəməsinin subyektiv və obyektiv test meyarlarını tətbiq etməklə öz presedent hüquqlarında dəyişiklik etdirilər. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsinin qərəzsizliyinə dair şübhə ondan irəli gəlirdi ki, sədrlik edən hakimin oğlu ərizəçinin işində qarşı tərəfi təmsil edən hüquq firmasında təcrübəçi olmuşdu. Həmçinin 2013-cü ildə Ədliyyə Nazirliyi ölkədaxili icraatlar barədə məlumatlara ictimaiyyətin çıxışını təmin edən axtarış sistemini tətbiq etdi ki, bu da tərəflərin məhkəmənin qərəzsizliyinə xələl gəldiyini hesab etdiyi hallarda ölkədaxili məhkəmələrə şikayət etməsinə imkan verir.

XOR / Ramiljak (5856/13)

[Yekun qərar
13/11/2017](#)

[Fəaliyyət planı](#)

[icra vəziyyəti: icra başa çatmayıb](#)

Hakimlərin “həyat yoldaşı tərəfdən olan” qohumları ilə münasibətlərinə görə icraatdan kənarlaşdırılması üçün əsasların genişləndirilməsi: Bu iş onunla əlaqədar idi ki, ərizəçinin işində qarşı tərəf olan hüquq firmasının idarəci ortağı ilə qohumluq əlaqəsinə görə apellyasiya instansiyası hakiminin qərəzsizliyinə dair obyektiv əsaslara söykənən şübhələr vardı. Bu problemi həll etmək üçün 2018-ci ildə “Məhkəmə praktikası məcəlləsi”nə “həyat yoldaşı tərəfdən olan” qohumlarla münasibətin hakimin icraatdan kənarlaşdırılması üçün əsas təşkil etməsini nəzərdə tutan dəyişiklik daxil edildi. Vəkillər hakim tərəfindən baxılan işdə iştirak etdikdə, hakimin ailə üzvləri olan vəkillərlə (o cümlədən təcrübəçi vəkillərlə) onlar arasında işəgötürən, işçi, ortaq münasibətləri və ya digər peşə münasibətləri varsa, sözügedən hakim əmək münasibətləri ilə bağlı müvafiq faktları tərəflərə açıqlamalıdır. Tərəflərdən biri hakim icraatda iştirakına etiraz edərsə, hakim icraatda iştirakdan imtina edib-etməmək barədə qərar qəbul edir.

KİP / Nicholas (63246/10)

[Yekun qərar
09/04/2018](#)

[Fəaliyyət hesabatı](#)

[Yekun qətnama
CM/ResDH\(2018\)359](#)

Etika Şurasının yaradılması: Bu işlər 2008-ci il bank böhranından sonra maliyyə cinayətləri ilə bağlı cinayət proseslərində hakimlərin obyektiv qərəzsizliyi ilə bağlı idi.

2017-ci il tarixli “Hakimlərin davranış kodeksi”nə uyğun olaraq, kodeksin prinsipləri barədə məlumatlılıq səviyyəsini artırmaq üçün Etika Şurası yaradıldı. Bundan başqa, Məhkəmə Administrasiyası 2018-ci il tarixli “Məhkəmə sistemi haqqında” Qanun əsasında hakimlər və ədliyyə orqanlarının digər əməkdaşları üçün davamlı tədris və təlimlər həyata keçirir. Bundan əlavə, “Məhkəmə sistemi haqqında” Qanun əsasında yaradılmış müstəqil orqan olan Hakimlərin Fəaliyyətləri üzrə Komitə hakimlərin çalışdığı ikinci iş yerlərinə və assosiasiya və şirkətlərdəki mülkiyyət paylarına nəzarət edir. O, hakimlərin davranış qaydalarını pozduğunun iddia edildiyi şikayətləri qəbul edə bilər. Şikayət kifayət qədər əsaslandırılıbsa, Komitə hakimin davranışının hüquqi standartlara uyğunluğu barədə əsaslandırılmış rəy verir.

İSL / Sigurður Einarsson
işlər qrupu (39757/15)

[Yekun qərar
04/09/2019](#)

[Yekun qətnama
CM/ResDH\(2021\)10](#)

Ali Məhkəmənin kollegiyalarının tərkibinə dair təkmilləşdirilmiş prosessual təminatlar: İş Ali Məhkəmənin seçim kollegiyasında iki hakimin qərəzsizliyinə dair obyektiv əsaslara söykənən şübhələrə aid idi. 2021-ci ildə konkret seçim kollegiyasının tərkibi haqqında məlumatların birbaşa Ali Məhkəmənin internet saytında dərc olunması məqsədi ilə “Ali Məhkəmənin mülki, cinayət və ya inzibati hüquqozmalara dair işlərdə hüquqi məsələlərlə bağlı şikayətlərə və işə yenidən baxılması barədə vəsatatlırə baxan inzibati, mülki və cinayət işləri üzrə seçim kollegiyalarının tərkibinə dair qaydalar”da dəyişiklik edildi. Bu məlumata malik olmaqla təraflar hakimlərin mümkün qərəzsizliyi məsələsini qaldıra və ölkədaxili səviyyədə onların icraatdan kənarlaşdırılması üçün vəsatat verə bilərlər.

LIT / Kaminskienė
(48314/18)

[Yekun qərar
12/01/2021](#)

[Yekun qətnama
CM/ResDH\(2021\)289](#)

Hakimlərin qanuni nümayəndələrlə ailə münasibətlərinə görə icraatdan kənarlaşdırılması: İş Apellyasiya Məhkəməsinin sədrinin ərizəçinin işi üzrə qarşı tərəfin qanuni nümayəndələri ilə yaxın qohumluq əlaqələrinə görə qərəzsizliyinə dair obyektiv əsaslara söykənən şübhələrə aid idi. 2007-ci ildə işin faktları nəzərə alınaraq, Təşkilatı və Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi, həmin dəyişikliyə əsasən, hakimin iştirak etdiyi icraatda qanuni nümayəndə onun oğlu, qızı, həyat yoldaşı, nəvə-nəticəsi və ya bacı-qardaşdırırsa, hakimin icraatdan kənarlaşdırılması üçün vəsatat verilməsinə və ya özü-özünü kənarlaşdırmasına icazə verilir.

MAL / Micallef (17056/06)

[Yekun qərar
15/10/2009](#)

[Yekun qətnama
CM/ResDH\(2011\)232](#)

Konstitusiya Məhkəməsi hakimlərinin mümkün qərəzliliyinin araşdırılması üzrə genişləndirilmiş qaydalar: İş Konstitusiya Məhkəməsi hakimlərindən birinin qərəzsizliyinə dair obyektiv əsaslara söykənən şübhələrə aid idi.

2019-cu ildə "Konstitusiya Məhkəmə haqqında" yeni Qanun qüvvəyə mindi, ona əsasən, hakimlər işin predmeti, iştirakçılar (tərəflər və ya onların nümayəndləri və maraqlı dövlət orqanı) və/və ya daha geniş kontekstdə "maraqlı şəxslər" ilə əlaqələri olduğu təqdirdə iş üzrə icraatdan kənarlaşdırılırlar.

[SVK / Petříková \(42149/17\)](#)

[Yekun qərar
25/11/2021](#)

[Yekun qətnamə
CM/ResDH\(2022\)417](#)

2.3 Məhkəmələrin subyektiv qərəzsizliyi

Hakimlərə qarşı intizam icraati zamanı Milli Məhkəmə Şurası üzvlərinin ictimai açıqlamalarının məhdudlaşdırılması: Hazırkı işdə qərəzsizliyin olmaması Milli Məhkəmə Şurasının (MMŞ) sədrinin və iki üzvünün ərizəçi hakim barəsində aparılan intizam icraati zamanı ona qarşı şərhələrini açıq şəkildə bildirmələrindən irəli gəldi. "Milli Məhkəmə Şurası haqqında" Qanuna 2011-ci ildə edilən dəyişikliyə əsasən, ictimai açıqlamalar yalnız MMŞ-nin sədri, MMŞ-nin üzvü və ya MMŞ-nin özü tərəfindən konkret məsələ ilə bağlı ictimaiyyətin təcili məlumatlandırılması zərurəti yarandıqda verilə bilər. Bununla belə, MMŞ-nin üzvlərinin qərar qüvvəyə minən qədər intizam icraati ilə bağlı şərh verməsinə, barəsində intizam icraati davam edən hakim haqqında açıqlamalar verməsinə icazə verilmir.

[XOR / Olužić \(22330/05\)](#)

[Yekun qərar
05/05/2009](#)

[Fəaliyyət hesabatı
Yekun qətnamə
CM/ResDH\(2011\)194](#)

Məhkəməyə hörmətsizliklə bağlı icraatlarda ıslahat: 2009-cu ildə "Ədalət məhkəmələri haqqında" Qanuna ifadə azadlığı hüququnun müdafiəsi ilə məhkəmə hakimiyyətinin səlahiyyətləri arasında ədalətli balansın qorunmasının zəruriliyini önə çəkən dəyişiklik edildi. Dəyişiklikdə nəzərdə tutulur ki, məhkəməyə hörmətsizliklə bağlı işlərə məhkəməyə hörmətsizliyin baş verdiyini iddia edən məhkəmənin vəsatəti əsasında bu məqsəd üçün Ali Məhkəmənin sədri tərəfindən təyin edilən ayrıca məhkəmədə baxılmalıdır. Məhkəməyə hörmətsizliyin baş verdiyini iddia edən məhkəmə Ali Məhkəmənin sədrinə başqa məhkəmənin təyin edilməsi barədə vəsatət verməzdən əvvəl iddia edilən hüquqpozəni etiraz edilən davranışını və tətbiq edilən sanksiyalar barədə məlumatlandırmalıdır. Nəhayət, müvəkkilləri adından məhkəmədə iştirak edən vəkillərə artıq məhkəməyə hörmətsizliklə bağlı icraatın müddəaları şamil olunmur, çünki onların törətdikləri hər hansı hüquqa zidd davranış indi yalnız intizam pozuntusu təşkil edir və belə iş məhkəmə tərəfindən Vəkillərin intizam Şurasına göndərilməlidir.

[KİP / Kyprianou \(73797/01\)](#)

[Yekun qətnamə
15/12/2005](#)

[Fəaliyyət hesabatı
Yekun qətnamə
CM/ResDH\(2015\)47](#)

3. PROKURORLARIN MÜSTƏQİLLİYİ VƏ QƏRƏZSİZLİYİ

Avropa Məhkəməsi vurğulamışdır ki, demokratiya və qanunun aliliyi bir sənədlə tənzimlənə bilməz, bunun üçün institutional təminatlara ehtiyac duyulur. Prokurorların müstəqilliyi və qərəzsizliyi, məhkəmələrdə olduğu kimi, səlahiyyətdən sui-istifadə hallarına qarşı fundamental təminatdır və eyni zamanda Konvensiymanın bütün strukturu belə bir ümumi ehtimala əsaslanır ki, üzv dövlətlərdə dövlət orqanları vicdanla hərəkət edirlər. Analoji olaraq, Nazirlər Komitəsi qeyd etmişdir ki,² prokurorlar öz vəzifə və səlahiyyətlərini qanunçuluq, obyektivlik, ədalətlilik və qərəzsizlik prinsiplarına tam uyğun şəkildə həyata keçirmalıdır.

Prokurorların Kassasiya Məhkəməsinin məşvərətlərindən kənarlaşdırılması: Bu iş ədalətsiz məhkəmə araşdırmasına aididir ki, bunun da səbəbləri, digər məsələlərlə yanaşı, ittihamçının Kassasiya Məhkəməsinin məşvərətlərində iştirakı ilə bağlıdır. Avropa Məhkəməsinin gəldiyi nəticələrə operativ reaksiya göstərərək, sonuncu müvəqqəti olaraq cinayət, mülki və intizam icraatında yeni təcrübə qəbul etdi ki, bu təcrübəyə əsasən, ərizəçilər artıq onun məşvərətlərində iştirak etməyən ittihamçının qeydlərinə cavab verə bilərlər. 2000-ci ildə Məhkəmə Məcəlləsinin Kassasiya Məhkəməsi ilə bağlı mübahisələndirilən müddəaları ləğv edildi. Həmçinin qərara alındı ki, prokurorluq mülki məhkəmə və tribunallardakı məşvərətlərdən kənarlaşdırılsın.

BEL / Borgers (12005/86)

[Yekun qərar
30/10/1991](#)

[Yekun qətnamə
CM/ResDH\(2001\)108](#)

Presedent hüququnda və qanunvericilikdə prokurorluğun müstəqilliyini artırıran dəyişikliklər: Yalnız təzyiq göstərmək məqsədi ilə (hazırkı işdə digər ərizəçinin Avropa Məhkəməsinə şikayət ərizəsi verməsinin qarşısını almaq məqsədi ilə) şəxslərin tutulmasının/həbsə alınmasının və onlara qarşı cinayət işi açılmasının qarşısını almaq üçün prokurorluq xidmatində əsaslı islahat aparıldı. İslahat onun qanunvericilik və icra hakimiyətlərindən müstəqilliyini artırdı və prokurorların intizam məsuliyyətini müəyyən etdi.

MOL / Cebotari (35615/06)

[Yekun qərar
13/02/2008](#)

[Fəaliyyət planı](#)

[Yekun qətnamə
CM/ResDH\(2016\)147](#)

Konstitusiya Məhkəməsinin 2013-cü il sentyabr tarixli qərarına əsasən, dövlət orqanlarının prokurordan konkret cinayət işləri üzrə məlumat tələb etməklə və ya konkret işlərin istintaqı üzrə ona sorğu verməklə və ya onu dindirməklə prokurorluğun işinə müdaxilə etməsi qadağandır. 2016-ci ildə Baş prokurorun seçilməsi üçün aydın meyar və prosedurları müəyyən edən, prokurorların siyasi partiyalarla əlaqəsini qadağan edən və cinayət prosesində insan hüquqlarına riyət olunmasını təmin edən "Prokurorluq haqqında" yeni Qanun qəbul edildi. Bundan başqa, o, prokurorların xidməti vəzifələrini yerinə yetirərkən yol verdiyi pozuntulara görə intizam sanksiyalarını nəzərdə tutur, onların qanunverici və ya icra hakimiyəti ilə bağlı fəaliyyətlərdə iştirakını məhdudlaşdırır.

2007-ci ildə ərizəçi azad edildi və ona qarşı əsassız olaraq irəli sürülmüş bütün ittihamlar üzrə bəraət aldı.

Prokurorluğun müstəqilliyi: 2016-ci il konstitusiya dəyişikliklərindən sonra prokurorluq xidməti məhkəmə sisteminin tərkib hissəsinə çevrildi.

UKR / Lutsenko (6492/11)

[Yekun qərar
19/11/2012](#)

[Fəaliyyət hesabatı](#)

[icra vəziyyəti: icra başa catmayıb](#)

Yuxarıda qeyd olunan dəyişikliklər və "Prokurorluq haqqında" 2014-cü il tarixli Qanun nəhayət Ukraynanın Avropa Şurasına üzvlüyü ilə bağlı öhdəliklərinə uyğun olaraq ümumi nəzarət funksiyasının ləğv edilməsinə və prokurorluq xidmətində böyük islahatlara gətirib çıxardı. Bundan əlavə, yuxarıda qeyd edilən Qanun siyasi neytrallıq prinsipini, prokurorların xidməti vəzifələrini yerinə yetirərkən qanunsuz siyasi, maliyyə və ya digər təsirlərdən müdafiəsini, prokurorun fərdi muxtariyyətinə təminat verilməsinə və prokurorluğun özünüidarə sisteminin tətbiqini nəzərdə tuturdu. O həmçinin intizam icraatları və karyera ilə bağlı məsələlər üçün baza təşkil etdi. 2017-ci il tarixli "Prokurorların peşə etikası və peşə davranışı kodeksi" siyasi neytrallıq prinsipini daha da möhkəmləndirdi və prokurorların peşə davranışını tənzimləyən standartları müəyyən etdi.

² Bax: Cinayət mühakimə icraati sisteminde prokurorluğun rolü haqqında [Rec\(2000\)19](#) sayılı Tövsiyə; və **Cinayət mühakimə icraati sistemindən kənardə prokurorların rolü haqqında CM/Rec(2012)11** sayılı Tövsiyə.

Tematik bülleten

Lutsenko işində Prezident 2013-cü ildə ərizəçini əfv etdi və o, sonradan azad edildi. Daha sonra 2014-cü ildə ölkədaxili məhkəmə ərizəçi barəsindəki ittihəm hökmlərini ləğv etdi.

Timoşenko işində ərizəçi 2014-cü ildə həbsdən azad edildi və tam bəraət aldı.

UKR / Tymoshenko
(49872/11)

[Yekun qərar](#)
[30/07/2013](#)

[Fəaliyyət hesabatı](#)

[İcra vəziviyəti: icra başa çatmayıb](#)

İŞLƏRİN SİYAHISI

<i>ERM / Ghulyan (35443/13)</i>	11
<i>AVS / Hortolomei (17291/90)</i>	5
<i>AVS / Pfeifer və Plankl (10802/84)</i>	9
<i>AVS / Sramek (8790/79)</i>	5
<i>BEL / Borgers (12005/86)</i>	14
<i>BEL / De Cubber (9186/80)</i>	9
<i>XOR / Olujic (22330/05)</i>	13
<i>XOR / Ramljak (5856/13)</i>	12
<i>KİP / Kyprianou (73797/01)</i>	13
<i>KİP / Nicholas (63246/10)</i>	12
<i>DAN / Hauschmidt (10486/83)</i>	9
<i>FRA / Beaumartin (15287/89)</i>	3
<i>FRA / Dubus S.A (5242/04)</i>	9
<i>FRA / Kress (39594/98)</i>	9
<i>GÜR / Sturua (45729/05)</i>	10
<i>iSL / Sigurður Einarsson işlər qrupu (39757/15)</i>	12
<i>İTA / Cianetti (55634/00)</i>	10
<i>İTA / Ferrantelli və Santangelo (19874/92)</i>	10
<i>İTA / Savino (17214/05)</i>	5
<i>LİT / Daktaras (42095/98)</i>	6
<i>LİT / Kaminskienė (48314/18)</i>	12
<i>LÜK / Procola (14570/89)</i>	8
<i>MOL / Cebotari (35615/06)</i>	14
<i>MAK / Bajaldziev (4650/06)</i>	10
<i>MAK / Mitrinovski (6899/12)</i>	10
<i>MAL / Micallef (17056/06)</i>	12

<i>POL / Brudnicka və başqaları (54723/00)</i>	3
<i>POL / Toziczka (29995/08)</i>	10
<i>RUM / Luka (34197/02)</i>	3
<i>RUM / Maszni (59892/00)</i>	3
<i>İSVR / Wettstein (33958/96)</i>	8
<i>SVK / Petrikova (42149/17)</i>	13
<i>SVN / Pecnik Alenka (44901/05)</i>	11
<i>SVN / Svarc və Kavnic (75617/01)</i>	11
<i>İSV / Langborger (11179/84)</i>	6
<i>TÜR / Bayrak (39429/98)</i>	4
<i>TÜR / Ciraklar (19601/92)</i>	4
<i>TÜR / Fazli Aslaner (36073/04)</i>	11
<i>TÜR / Ibrahim Gurkan (10987/10)</i>	4
<i>TÜR / Sertkaya (77113/01)</i>	4
<i>TÜR / Tanisma (32219/05)</i>	4
<i>BK / Findlay (22107/93)</i>	4
<i>BK / Grieves (57067/00)</i>	5
<i>BK / McGonnell (28488/95)</i>	8
<i>BK / Stafford (46295/99)</i>	5
<i>BK / Tsfayo (60860/00)</i>	6
<i>UKR / Agrokompleks (23465/03)</i>	6
<i>UKR / Lutsenko (6492/11)</i>	14
<i>UKR / Oleksandr Volkov (21722/11)</i>	5, 6
<i>UKR / Salov (65518/01)</i>	6
<i>UKR / Sovtransavto Holding (48553/99)</i>	7
<i>UKR / Tymoshenko (49872/11)</i>	15